

MasterFinish® RL 345

Prefabrik istehsalında estetik beton səthin əldə olunması üçün qəlib ayırıcı vasitə

MATERIALIN TƏQDİMƏTİ

Hamar və ləkəsiz beton səthinin əldə olunmasına imkan verən, qəliblərin asanlıqla ayrılmasını təmin edən, xüsusi qatqılarla hazırlanan, istifadəyə hazır üzvi əsaslı qəlib ayırıcı vasitədir.

MasterFinish® RL 345 beton səthin keyfiyyətini hamar, yekcins və dəşiksiz şəkildə əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq və qəlibdən betonun tam şəkildə asanlıqla çıxarılmasını təmin etmək üçün xüsusi olaraq hazırlanmışdır.

TƏTBİQ SAHƏSİ

MasterFinish® RL 345 metal, poliester və faner qəliblər üzərinə tətbiq oluna bilər. Prefabrik sektorunda hamar səth əldə etmək məqsədilə istifadə olunur. Bundan başqa, **MasterFinish® RL 345** məhsulundan tikinti sahələrində estetik beton səth əldə etmək üçün də istifadə olunur.

ÜSTÜNLÜKLƏRİ

- Qəlibin təmiz və asan şəkildə çıxarılmasını təmin edir;
- Daha hamar və xoş görünüşlü beton səthlərin əldə olunmasını təmin edir;
- Tətbiqi sadə və asandır;
- İstifadəyə hazır vəziyyətdə olub, su ilə qarışdırılmadan tətbiq olunur;
- Üzlük səthinin aşındırıcı və qəlibin istismar müddətini azaldan, qəlibi paslandıran həlledici əsaslı qəlib yağlarından fərqli olaraq, qəlibi möhkəm saxlayır, pas yaranmasının qarşısını alır və istismar müddətini uzadır;

- Qəlibin maya dəyərini və işçi qüvvəsindən istifadə ilə bağlı xərcləri azaldır;
- Köhnə qəliblərdəki beton qırıntıların rahat şəkildə səthdən qoparılmasını və qəlibin asan şəkildə təmizlənməsini təmin edir.
- Beton səthlərindəki məsamələrin sayını azaldır.
- Ətraf mühit üçün zərərsizdir və təbiətə 100% uyğunluq nümayiş etdirir. Məhsulun tökülməsi halında 20 gün ərzində təbiətdə həll olunur.
- Sağlamlıq üçün zərər törətmir, tərkibində kanserogen maddə yoxdur, xüsusi allergik problemi olan şəxslər istisna olmaqla, dərini korlamaz. Əməyin mühafizəsi və təhlükəsizliyi baxımından uyğundur.
- Aşırma temperaturu yüksək olduğundan məhsulun istifadəsi və saxlanması zamanı meydana gələ biləcək yanğın təhlükəsinin qarşısını alır.
- Yapışqanlıq səviyyəsi zəif olduğundan, püskürtmə zamanı çətinlik törətmir və sərfiyyat az olur.
- Uçucu xüsusiyyəti olmadığından, yağlamanın təsiri ikinci tətbiq zamanı da özünü göstərir.

Məsuliyyət

Bu texniki sənəddə qeyd olunan məlumatlar, elmi və praktiki biliklərimizə əsaslanmaqdadır.

BASF Caspian MMC yalnız məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır.

Məhsulun harada və nə cür istifadə olunması ilə bağlı yazılı məsləhətlər istisna olmaqla və ya səhv istismar səbəbindən yaranan biləcək nəticələrə görə **BASF Caspian MMC** məsuliyyət daşımır.

Hazırkı texniki sənəd başqa yeni sənədin dərc olunduğu vaxta qədər etibarlıdır. 01/2019

BASF Caspian MMC

Fabrika: AZ 5022, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, (Bakı Quba magistralı)

Tel : (+99 418) 653 10 30, Faks : (+99 418) 653 10 31

Bakı ofisi: Xocalı pr.55, Aga Business Center, 12-ci mərtəbə

Tel : (+99 412) 585 10 30, Faks : (+99 412) 585 10 35

MasterFinish® RL 345

Prefabrik istehsalında estetik beton səthin əldə olunması üçün qəlib ayırıcı vasitə

TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

Materialın mənşəyi	Yağ əsaslı
Görünüşü	Sarı, kəhrəba rəngli
Xüsusi kütləsi (20°C-də)	0,75 – 0,88 kq/litr
Alışma temperaturu	>150°C
Axıcılıq temperaturu	< - 10 8°C
Yapışqanlığı	5-15 mm ² /san

TƏTBİQ QAYDASI

MasterFinish® RL 345, bütün qəlib növlərinin üzərinə püskürdücü, fırça ya da rolik ilə çəkilə bilən, istifadəyə hazır bir məhsuldur. **MasterFinish® RL 345** məhsulunun püskürdücü ilə tətbiqi, qənaətbəxş dozanı təmin etmək üçün diqqətlə həyata keçirilməlidir.

Püskürdücü ilə tətbiq, qəlibdən uyğun bir məsafədə (təxminən 50-100 sm) həyata keçirilməlidir. Beləcə, qəlib ayırıcı düzgün bir şəkildə, eyni səviyyəli üzlük təbəqəsi olaraq yayılır.

Püskürdücü ilə tətbiq zamanı, püskürdücü təzyiqinin müvafiq səviyyədə (2-4 bar) olması və xüsusilə, damcılamanın qarşısını almaq üçün püskürdücü ucluğunun tamamilə sızmayan olması vacibdir.

MasterFinish® RL 345 məhsulunun tətbiqindən sonra yarana biləcək çox nazik təbəqə, müvafiq qəlib ayırma üçün kifayət edir. Artıq hissə, kürəkçik ilə aradan qaldırılmalıdır. Əks halda, beton səthində yapışma və ləkələr meydana gələ bilər.

AŞAĞIDAKILARA DİQQƏT YETİRİLMƏLİ

MasterFinish® RL 345, qəlib növləri ilə istifadə oluna bilər.

MasterFinish® RL 345 digər məhsullarla qarışdırılmamalıdır.

SƏRFİYYAT

Qəliblərin səthinin vəziyyətindən və tətbiq formasından asılı olaraq, 1 litr məhsulu soyuq mövsümdə 25-40 m²-lik, isti mövsümdə isə 30-60 m²-lik səthə çəkmək mümkündür. Nəticənin daha qənaətbəxş olması üçün yağlamanın nazik üzlük təbəqəsi şəklində həyata keçirilməsi tövsiyə olunur. Məhsul normadan artıq istifadə olunduqda, sərfiyyatın artması ilə yanaşı beton səthinin tozlanmasına və ləkələnməsinə səbəb olur. Səthin üzəri barmaqla yoxlanmaqla, tətbiq edilən məhsul həcmnin uyğun olub olmaması müəyyən oluna bilər. Artıq həcm kürəkçik ilə təmizlənməklə ən effektiv nəticəni əldə etmək mümkündür.

QABLAŞDIRMA

210 litrlik çəllək

30 litrlik bidon

SAXLAMA MÜDDƏTİ

Orijinal qablaşdırmada, normal saxlama şəraitində, ağzı acılmamış qablaşdırmada saxlama müddəti 24 ay təşkil edir.

Məsuliyyət

Bu texniki sənəddə qeyd olunan məlumatlar, elmi və praktiki biliklərimizə əsaslanmaqdadır.

BASF Caspian MMC yalnız məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır.

Məhsulun harada və nə cür istifadə olunması ilə bağlı yazılı məsləhətlər istisna olmaqla və ya səhv istisnar səbəbindən yarana biləcək nəticələrə görə **BASF Caspian MMC** məsuliyyət daşımır.

Hazırkı texniki sənəd başqa yeni sənədin dərc olunduğu vaxta qədər etibarlıdır. 01/2019

BASF Caspian MMC

Fabrika: AZ 5022, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, (Bakı Quba magistralı)

Tel : (+99 418) 653 10 30, Faks : (+99 418) 653 10 31

Bakı ofisi: Xocalı pr.55, Aga Business Center, 12-ci mərtəbə

Tel : (+99 412) 585 10 30, Faks : (+99 412) 585 10 35



We create chemistry



MasterFinish® RL 345

Prefabrik istehsalında estetik beton səthin əldə olunması üçün qəlib ayırıcı vasitə

SAXLAMA QAYDASI

Qapalı məkanda və ya açıq şəraitdə saxlaya bilərsiniz. Soyuq və ya isti halda olan məhsul yalnız sərfiyyat miqdarına təsir göstərir.

Lakin donmadan qoruyun, bəzi komponentlər donma nəticəsində çökərək ayrılır. 1 aydan çox saxlanmış məhsul istifadədən əvvəl mexaniki olaraq qarışdırılmalıdır. Qarışdırma zamanı təzyiqli havadan istifadə olunması məsləhət görülmür.

Məsuliyyət

Bu texniki sənəddə qeyd olunan məlumatlar, elmi və praktiki biliklərimizə əsaslanmaqdadır.

BASF Caspian MMC yalnız məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır.

Məhsulun harada və nə cür istifadə olunması ilə bağlı yazılı məsləhətlər istisna olmaqla və ya səhv istismar səbəbindən yaranacaq nəticələrə görə **BASF Caspian MMC** məsuliyyət daşımır.

Hazırkı texniki sənəd başqa yeni sənədin dərc olunduğu vaxta qədər etibarlıdır. 01/2019

BASF Caspian MMC

Fabrika: AZ 5022, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, (Bakı Quba magistralı)

Tel : (+99 418) 653 10 30, Faks : (+99 418) 653 10 31

Bakı ofisi: Xocalı pr.55, Aga Business Center, 12-ci mərtəbə

Tel : (+99 412) 585 10 30, Faks : (+99 412) 585 10 35

www.master-builders-solutions.basf.az